


PHILIPS

AC1711



Təlimat kitabı

Mündəricat

1	Vacib	2
	Təhlükəsizlik	2
	Elektromaqnit sahələr (EMS)	4
	Təkrar emal	4
2	Sizin hava təmizləyiciniz	5
	Məhsul icmali	5
	Nəzarətlərin icmali	6
3	Başlamaq	7
	Filtr quraşdırmaq	7
	Cərəyanə qoşulmaq	7
4	Hava təmizləyicisindən istifadə	8
	Hava keyfiyyəti işığını anlaməq	8
	Yandırıb söndürmə	8
	Rejim parametrini dəyişdirmək	9
	Display indikatorunu dəyişdirmək	10
	İşığı yandırıb/söndürmə funksiyasından istifadə	10
5	Təmizlik və baxım	11
	Təmizlik cədvəli	11
	Hava təmizləyicisinin əsas hissəsini təmizləmək	11
	Hissəcik sensorunu təmizləmək	11
	Filtrin səthini təmizləmək	12
	Filtr dəyişdirmək	13
	Filtr sıfırlama	14
6	Saxlama	15
7	Nasazlıqların aradan qaldırılması	15
8	Zəmanət və dəstək	17
	Sifariş hissələri və ya aksesuarları	17

1 Vacib

Təhlükəsizlik

Cihazdan istifadə etməzdən əvvəl bu təlimat kitabçasını diqqətlə oxuyun və onu gələcəkdə istinad etmək üçün saxlayın.

Opasnost

- Elektrik şoku və/və ya yanğın təhlükəsindən yayınmaq üçün cihazı su, hər hansı başqa maye, ya da (alışan) yuyucu vasitə ilə yumayın, yaxud onların cihaza daxil olmasına imkan verməyin.
- Cihaza insektisid və ya ətir kimi hər hansı alışan maddə səpməyin.

Upozorenje

- Cihazı qoşmamışdan əvvəl cihazda göstərilən gərginliyin yerli şəbəkə gərginliyinə uyğun olub-olmadığını yoxlayın.
- Elektrik kabeli zədələnibsə, təhlükədən yayınmaq üçün onu Philips, Philips-in səlahiyyət verdiyi xidmət mərkəzi və ya oxşar ixtisaslaşmış şəxslər dəyişdirməlidir.
- Şəpsel çəngəli, elektrik kabeli və ya cihazın özü zədələnibsə, cihazdan istifadə etməyin.
- Bu cihaz yaşı 8-dən çox olan uşaqlar və fiziki, hissiyyat və ya əqli qabiliyyətləri zəif olan, yaxud cihazın istifadəsi ilə bağlı təcrübə və biliyi olmayan insanlar tərəfindən o zaman istifadə oluna bilər ki, onlara cihazın təhlükəsiz istifadəsinə dair təlimat verilib və ya təhlükəsiz istifadəni təmin etmək üçün nəzarət altında olacaqlar, yaxud əlaqədar təhlükələr barədə məlumatlandırılmalıdır.
- Uşaqlar cihazla oynamamalıdır.
- Uşaqlar nəzarət olmadan təmizlik və ya baxım həyata keçirməməlidir.
- Hava çıkışına və ya hava girişinin qarşısına elementlər yerləşdirməklə hava girişini və çıkışını bloklamayıñ.
- Hava çıkışı vasitəsilə cihaza kənar cisimlərin daxil olmadığından əmin olun.

Oprez

- Bu cihaz düzgün ventilyasiya, tozsoranla mütəmadi təmizləmə üçün və ya yemək bişirərkən ocaq başlığı, yaxud sərinkeş kimi istifadəyə uyğun deyil.
- Cihazı həmişə quru, stabil, düz və horizontal səthə yerləşdirin.
- Cihazın ətrafında ən azı 20 sm, yuxarısında isə ən azı 30 sm boş yer buraxın.
- Cihazın üzərində oturmayın və ya dayanmayın. Cihazın üstünə heç nə yerləşdirməyin.
- Kondensasiya damcılarının cihazın üzərinə düşməsinə yol verməmək üçün cihazı birbaşa kondisionerin aşağısına yerləşdirməyin.
- Yalnız bu cihaz üçün xüsusilə nəzərdə tutulmuş Philips filtrlərindən istifadə edin. Hər hansı başqa filtdən istifadə etməyin.
- Filtrin yanması insan üçün geri dönüşü olmayan təhlükə yarada və/və ya digər canlıları təhlükə qarşısında qoya bilər. Filtdən yanacaq və ya oxşar məqsəd üçün istifadə etməyin.
- Cihaza (xüsusilə, hava girişinə və çıxışına) sərt əşyalar ilə vurmaqdan çəkinin.
- Fiziki zədələnmənin, yaxud cihazın nasazlanması qarşısını almaq üçün hava çıxışına, ya da hava girişinə barmaqlarınızı və ya əşyalar qoymayın.
- Qapalı məkan üçün həşəratqovucu tüstüdən və ya məkanlarda yağlı mayelərdən, yanmış buxurlardan, yaxud kimyəvi tüstülərdən istifadə etmisinizsə, bu cihazdan istifadə etməyin.
- Cihazı qaz cihazlarının, isidici qurğuların və ya buxarıların yanında istifadə etməyin.
- Cihazın yerini dəyişdirmək, təmizləmək, filtri dəyişdirmək və ya digər baxım işini həyata keçirmək istədikdə hər zaman cihazı cərəyanından ayırın.
- Cihaz yalnız normal işləmə şərtlərində məişətdə istifadə üçün nəzərdə tutulub.
- Cihazı nəm mühitlərdə və ya rütubətin, yaxud ətraf temperaturun yüksək olduğu hamam otağı, ayaqyolu və ya mətbəx kimi mühitlərdə, ya da kəskin temperatur dəyişikliklərinin olduğu otaqda istifadə etməyin.

- Cihaz karbon monoksidi (CO) və ya radonu (Rn) yox etmir. O, yanma prosesləri və təhlükəli kimyəvi maddələrlə əlaqədar qəza hallarında təhlükəsizlik cihazı kimi istifadə edilə bilməz.

Elektromaqnit sahələr (EMS)

Bu cihaz elektromaqnit sahələrə təsir ilə əlaqədar müvafiq standartlara və qaydalara uyğundur.

Təkrar emal

Bu simvol bu məhsulun normal məişət tullantıları ilə birlikdə atılmamalı olduğunu bildirir (2012/19/EU).




Ayri-ayrı elektrik və elektron məhsulların toplanması ilə bağlı ölkənizin qaydalarına əməl edin. Düzgün atılma ətraf mühit və insan sağlamlığı üçün mənfi nəticələrin karşısını almağa kömək edir.

2 Sizin hava təmizləyiciniz

Aliş-verişiniz üçün sizi təbrik edir və Philips-ə xoş gəlmisiniz deyirik!


Philips-in təklif etdiyi dəstəkdən tam şəkildə yararlanmaq üçün məhsulunuza www.philips.com/welcome.

Məhsul icmalı



*Yalnız təmin edilmiş şəpsel çəngəli adapterindən istifadə edin

Nəzarətlərin icmali



Nəzarət düymələri

	İşığı yandırıb/söndürmə düyməsi		Yandırıb/söndürmə düyməsi
	Rejim keçidi düyməsi		

Display panelı


	Avtomatik rejim		1-ci sürət
	2-ci sürət		Turbo rejim
	Yuxu rejimi		PM2.5 displayi
	Daxili Allergen İndeksi displayi		Filtr təmizləmə xəbərdarlığı
	Filtr dəyişdirmə xəbərdarlığı		

3 Başlamaq

Filtr quraşdırmaq

İlk dəfə istifadə etməzdən əvvəl filtrin qablaşdırma materiallarının hamısını çıxarın.

Qeyd: Filtri quraşdırımdan əvvəl hava təmizləyicisinin elektrik rozetkasından çıxarıldığına əmin olun.




- 1 Arxa örtüyü çəkib, cihazdan çıxarın.
- 2 Filtri cihazdan çəkib çıxarın.
- 3 Hava təmizləyici filtrinin qablaşdırma materiallarının hamısını çıxarın.
- 4 Filtri yenidən cihaza yerləşdirin.
- 5 Arxa örtüyü yenidən taxın.

Cərəyanə qoşulmaq

Qeyd: Elektrik şoku riski var! Alternativ cərəyan kabelini çıxardıqda hər zaman şəpsel çəngəlini yuvadan çəkib çıxarın. Heç vaxt kabeli çəkməyin.

Güç adapterini qoşun:

- Əvvəlcə cihazdakı cərəyan yuvasına.
- Sonra isə divardakı rozetkaya.



4 Hava təmizləyicisindən istifadə

Hava keyfiyyəti işığını anlamaq

Hava təmizləyicisi işə salındıqda hava keyfiyyəti işığı avtomatik olaraq yanır və bütün rənglər ardıcılıqla işqlanır. Təxminən 30 saniyədən sonra hissəcik sensoru havada daşınan hissəciklərin ətraf hava keyfiyyətinə uyğun rəngi seçir.

Hava keyfiyyəti işığının rəngi PM2.5 və IAI oxucuları arasındaki ən yüksək indeksə görə müəyyən edilir.

PM2.5

Hətta ən yüngül cisim belə havanı dəyişdikdə **AeraSense** sensor texnologiyası bunu dəqiqliklə aşkar edir və tez cavab verir. O, real zamanda PM2.5 rəyi ilə sizin əmin edir.

Daxili hava çırkləndiricilərinin əksəriyyəti havada olan 2,5 mikrometr dən kiçik çırkləndirici hissəciklərə istinad edən PM2.5 səviyyəsindən aşağı düşür. Kiçik hissəciklərin ümumi daxili mənbələri tüütün tüstüsü, yemək, yanmış şamlardır. Havada olan bəzi bakteriyalar, kiçik kif sporları, ev heyvanı allergeni və toz gənəsi allergen hissəcikləri də PM2.5 səviyyəsindən aşağı düşür.

IAI

Pesəkar səviyyəli **AeraSense** sensoru daxili havadakı allergen səviyyəsini aşkarlayır. Daxili havadakı allergenlərin potensial risk səviyyəsi 1-dən 12-yə qədər olan ədədi rəylə göstərilə bilər. 1 ən yaxşı hava keyfiyyətinin göstəricisidir.

Hava keyfiyyəti işığının rəngi	Hava keyfiyyətinin səviyyəsi
Mavi	Yaxşı
Göy-bənövşəyi	Normal
Bənövşəyi-qırmızı	Pis
Qırmızı	Çox pis

PM2.5 səviyyəsi	Hava keyfiyyəti işığının rəngi
≤12	Mavi
13-35	Göy-bənövşəyi
36-55	Bənövşəyi-qırmızı
>55	Qırmızı

IAI səviyyəsi	Hava keyfiyyəti işığının rəngi
1-3	Mavi
4-6	Göy-bənövşəyi
7-9	Bənövşəyi-qırmızı
10-12	Qırmızı

Yandırıb söndürmə

Qeyd:

- Optimal təmizləmə performansı üçün qapı və pəncərələri bağlayın.
- Pərdələri hava girişindən və ya hava çıkışından uzaq saxlayın.

- 1 Hava təmizləyicisinin şəpsel çəngəlini cərəyan yuvasına taxın.
- 2 Hava təmizləyicisini işə salmaq üçün  üzərinə toxunun.
 - ↳ Hava təmizləyicisindən siqnal səsi gəlir.
 - ↳ İşinmə zamanı ekranda "----" görünür. Sonra işə hava təmizləyicisi hava keyfiyyətini ölçüb, PM2.5/IAI səviyyəsini göstərir.
 - ↳ Hava təmizləyicisi ekranda IAI göstərilməklə avtomatik rejimdə işləyir.
- 3 Hava təmizləyicisini söndürmək üçün  düyməsinə 3 saniyə toxunub saxlayın.

Qeyd: SÖNDÜRDÜKDƏN sonra hava təmizləyicisi elektrik rozetkasına qoşulu qalsa, o, yenidən YANDIRILDIQDA əvvəlki parametrlərə uyğun işləyəcək.



Rejim parametrini dəyişdirmək

 düyməsinə toxunmaqla Avtomatik rejimi, 1-ci sürəti, 2-ci sürəti, Turbo rejimi və ya Yuxu rejimini seçə bilərsiniz.



Avtomatik rejim (): Hava təmizləyicisi ətraf havanın keyfiyyətinə uyğun olaraq sərinkeş sürətini avtomatik tənzimləyir.



Manual sürət ( və ): Manual rejimdə hava təmizləyicisi 1-ci və ya 2-ci sürətdə işləyir.



Turbo rejimi (): Turbo rejimində hava təmizləyicisi ən yüksək sürətdə işləyir.




Yuxu rejimi (): Hava təmizləyicisi aşağı sürətdə işləyir. 3 saniyədən sonra ekranın işıqları sönür.


Display indikatorunu dəyişdirmək

Qeyd: Cihaz standart olaraq PM2.5 səviyyəsini göstərir.

- Display indikatorunu IAI /PM2.5 arasında dəyişdirmək üçün düyməsinə 3 saniyə toxunub saxlayın.



İşığı yandırıb/söndürmə funksiyasından istifadə



Nəzarət paneli işıq sensoru ilə ətraf işığa uyğun olaraq yana, sönə və ya tutqunlaşsa bilər. Ətraf işıq tünd olduqda nəzarət paneli sönəcək və ya tutqunlaşacaq.

Bütün işıqları yandırmaq üçün istənilən düyməyə toxuna bilərsiniz. Sonra başqa əməliyyat icra edilməsə, ətraf işığa uyğunlaşmaq üçün bütün işıqlar sönəcək və ya tutqunlaşacaq.

Bütün işıqları və nəzarət panelini manual olaraq söndürmək üçün düyməsinə toxuna bilərsiniz. Bütün işıqları yandırmaq üçün istənilən düyməyə toxunun.

5 Təmizlik və baxım

Qeyd:

- Təmizləməzdən əvvəl hər zaman cihazın cərəyan bağlantısını kəsin.
- Heç vaxt cihazı suya və ya hər hansı digər mayeyə toxundurmayın.
- Cihazın hər hansı hissəsini təmizləmək üçün heç vaxt ağırdıcı maddə və ya spirit kimi cıtalayıçı, aşındırıcı və ya tez alışan təmizlik vasitələrindən istifadə etməyin.
- Filtri təmizləmək üçün heç vaxt hər hansı mayedən (su daxil olmaqla) istifadə etməyin.
- Hissəcik sensorunu tozsoran ilə təmizləməyə cəhd etməyin.

Təmizlik cədvəli

Tezlik	Təmizlik metodu
Lazım olduqda	Cihazın plastik hissəsini yumşaq, quru parça ilə silin
	Hava çıkışının örtüyünü təmizləyin
İki aydan bir	Hissəcik sensorunu quru pambıq çubuq ilə təmizləyin
Ekranda  görünür.	Filtrin səthini təmizləyin

Hava təmizləyicisinin əsas hissəsini təmizləmək

Toz toplanmasının qarşısını almaq üçün hava təmizləyicisinin içərisini və çölünü mütəmadi olaraq təmizləyin.

- Hava təmizləyicisinin, eləcə də hava çıkışının içərisini və çölünü təmizləmək üçün yumşaq, quru parçadan istifadə edin.

Hissəcik sensorunu təmizləmək

Cihazın optimal işləməsi üçün hissəcik sensorunu hər 2 aydan bir təmizləyin.


Qeyd:

- Hava təmizləyicisi tozlu mühitdə istifadə edilirsə, daha tez-tez təmizlənməsi lazım ola bilər.
- Otaqdakı nəm səviyyəsi çox yüksəkdirsə, hissəcik sensorunun üzərində kondensasiya damcıları yaranı və havanın keyfiyyəti əslində yaxşı olsa da, hava keyfiyyəti işığı havanın keyfiyyətinin daha pis olduğunu göstərə bilər. Bu halda, hissəcik sensorunu təmizləyin.

2



3




5



- 1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.
- 2 Hava keyfiyyəti sensorunun örtüyünü açın.
- 3 Hissəcik sensorunu nəm pambıq çubuq ilə təmizləyin.
- 4 Bütün hissələri quru pambıq çubuq ilə qurulayın.
- 5 Hava keyfiyyəti sensorunu bağlayın.

Filtrin səthini təmizləmək




Filtr xəbərdarlığı işığının statusu	Əməliyyat
Ekranda filtr təmizləmə xəbərdarlığı  görünür.	Filtrin səthini tozsoran ilə təmizləyin.

- 1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.


2




3




4



5




6



- 2 Arxa örtüyü çəkib, cihazdan çıxarın.
- 3 Filtri cihazdan çəkib çıxarın.
- 4 Filrin səthini tozsoran ilə təmizləyin.

- 5 Filtri yenidən cihaza yerləşdirin.
- 6 Arxa örtüyü yenidən taxın.
- 7 Hava təmizləyicisinin ştapsel çəngəlini cərəyan yuvasına taxın.
- 8 Cihazı işə salmaq üçün  düyməsinə toxunun.
- 9 Filtrin təmizlənmə vaxtını sıfırlamaq üçün  və  düyməsinə 3 saniyə toxunub saxlayın.
- 10 Filtri təmizlədikdən sonra əllərinizi yaxşıca yuyun.



Filtrin dəyişdirmək

Sağlam qoruma kılıdını anlamaq


Hava təmizləyicisi işlədikdə hava təmizləmə filtrinin optimal vəziyyətdə olmasını təmin etmək üçün hava təmizləyicisi filtr dəyişdirmə indikatoru ilə təchiz edilib. Filtrin dəyişdirilməsi lazımlı olduqda filtr dəyişdirmə xəbərdarlığının  işığı qırmızı rəngdə yanır.

Filtr vaxtında dəyişdirilmədikdə otaqdakı havanın keyfiyyətini qorumaq üçün hava təmizləyicisi işləməyi dayandıracaq və avtomatik kılidlənəcək. Filtri mümkün qədər tez dəyişdirin.

Filtrin dəyişdirmək






Qeyd:

- Filtri yumaq və ya yenidən istifadə etmək olmaz.
- Filtrləri dəyişdirməzdən əvvəl həmişə hava təmizləyicisini söndürün və ştapsel rozetkasından çıxarın.



Filtr xəbərdarlığı işığının statusu	Əməliyyat
Filtr dəyişdirmə xəbərdarlığı  yanır	NanoProtect filtrini (FY1700/30) dəyişdirin

1 Hava təmizləyicisini söndürün və cərəyan yuvasından çıxarın.



2 Arxa örtüyü çəkib, cihazdan çıxarın.

3 Filtri cihazdan çəkib çıxarın.

4 Yeni filtri qablaşdırma materialının hamısını çıxarın.


5 Yeni filtri cihaza yerləşdirin.

6 Arxa örtüyü yenidən taxın.

7 Hava təmizləyicisinin şəpsel çəngəlini cərəyan yuvasına taxın.

8 Cihazı işə salmaq üçün  düyməsinə toxunun.

9 Filtrin istismar saygacını sıfırlamaq üçün  və  düyməsinə 3 saniyə toxunub saxlayın.





10 Filtri dəyişdirdikdən sonra əllərinizi yaxşıca yuyun.

Qeyd: Filtri qoxulamayın, çünki o, havadan çırkləndiriciləri toplamış ola bilər.

Filtr sıfırlama

Ekranda filtr dəyişdirmə xəbərdarlığı () görünməzdən əvvəl də filtrin dəyişdirə bilərsiniz. Filtri dəyişdirdikdən sonra filtrin istismar saygacını manual olaraq sıfırlamalısınız.

1 Cihazı söndürmək və cərəyan yuvasından çıxarmaq üçün enerji  düyməsinə 3 saniyə toxunun.



2 Şəpsel çəngəlini cərəyan yuvasına taxın.

3 Yandıqlıdan sonra 15 saniyə ərzində filtrin istismar saygacını sıfırlamaq üçün  və  düyməsinə 3 saniyə toxunub saxlayın.

6 Saxlama

- 1 Hava təmizləyicisini söndürüb, cərəyan yuvasından çıxarın.
- 2 Hava təmizləyicisini, hissəcik sensorunu və filtrin səthini təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).
- 3 Saxlamazdan əvvəl bütün hissələrin hava ilə qurumasına imkan verin.
- 4 Filtri hava keçirməyən plastik paketlərə bükün.
- 5 Hava təmizləyicisini, filtri sərin və quru yerdə saxlayın.
- 6 Filtrə toxunduqdan sonra hər zaman əllərinizi yaxşıca yuyun.

7 Nasazlıqların aradan qaldırılması

Bu fəsildə cihazda qarşılaşa biləcəyiniz ən ümumi problemlər qeyd edilib. Problemi aşağıdakı məlumatlar ilə həll edə bilməsəniz, ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.

Problem	Mümkün həll
Cihaz düzgün işləmir.	<ul style="list-style-type: none">Filtr dəyişdirmə xəbərdarlığı davamlı olaraq yanıb, lakin müvafiq filtri dəyişdirməmisiniz. Nəticədə, cihaz hazırda kilidlidir. Bu halda, filtri dəyişdirin və filtrin istismar sayığını sıfırlamaq üçün ☰ və ☷ düyməsinə toxunub saxlayın.
Hava çıkışından gələn hava axını həmişəkindən əhəmiyyətli dərəcədə zəifdir.	<ul style="list-style-type: none">Filtrin səthi çırklıdır. Filtrin səthini təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).
Cihaz uzun müddətdir işləsə də, havanın keyfiyyəti yaxşılaşdırır.	<ul style="list-style-type: none">Qablaşdırma materialının filtrdən çıxarılib-çıxarılmadığını yoxlayın.Filtr cihaza yerləşdirilməyib. Filtrin (FY1700/30) düzgün quraşdırıldıqından əmin olun.Hissəcik sensoru nəmdir. Otağınızdakı nəm səviyyəsi yüksəkdir və kondensasiyaya səbəb olur. Hissəcik sensorunun təmiz və quru olduğundan əmin olun ("Təmizlik və baxım" fəslinə baxın).Otaq böyükdür və ya çöldəki havanın keyfiyyəti pisdir. Optimal təmizləmə performansı üçün hava təmizləyicisi işləyən zaman qapı və pəncərələri bağlayın.Otaqda çirkənmə mənbələri var. Məsələn, siqaret çəkmək, yemək bişirmək, buxur, ətir və ya spirtli içki.Filtrin istismar müddəti bitir. Filtri yenisi ilə əvəz edin.

Problem	Mümkün həll
Hava keyfiyyəti işığı həmişə eyni rəngdə yanır.	<ul style="list-style-type: none"> Hissəcik sensoru çirklidir. Hissəcik sensorunu təmizləyin ("Təmizlik və baxım" fəslinə nəzər salın).
Cihazdan qəribə qoxu gəlir.	<ul style="list-style-type: none"> Cihazdan birinci dəfə istifadə etdiyiniz zaman ondan plastik qoxusu gələ bilər. Bu, normaldır. Buna baxmayaraq, filtrləri çıxarsanız da, cihazdan yanıq qoxusu gəlirsə, Philips satıcıınız və ya səlahiyyətli Philips xidmət mərkəzi ilə əlaqə saxlayın. Otaqdakı qazları absorbsiya etdiyinə görə bir müddət istifadə edildikdən sonra filtrdən qoxu gələ bilər. Təkrar istifadə etmək üçün filtri birbaşa gün işığının altına qoyaraq yenidən aktivləşdirməyiniz tövsiyə edilir. Hələ də qoxu gəlirsə, filtri dəyişdirin.
Cihazdan çox yüksək səs gəlir.	<ul style="list-style-type: none"> Cihaz Turbo rejimində işləyirsə, bu, normaldır. Avtomatik rejimdə, cihaz çox yüksək səs çıxarırsa, ola bilsin ki, hava keyfiyyəti pisləşdiyindən cihaz yüksək sürətlə işləyir. Yuxu rejimini seçə bilərsiniz. Anormal səs gəlirsə, ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın. Həmçinin hava çıxışına nəsə düşəndə də yüksək anormal səs gələ bilər. Kənar obyektləri cihazdan çıxarmaq üçün dərhal cihazı söndürüb, tərsinə çevirin.
Cihaz hələ də filtri dəyişdirməli olduğumu göstərir, lakin artıq dəyişmişəm.	<ul style="list-style-type: none"> Böyük ehtimalla, filtrin istismar saygacını sıfırlamamışınız. Cihazı işə salın. Sonra isə və üzərinə 3 saniyə toxunub saxlayın.
Ekranda "E1" xəta kodu görünür.	<ul style="list-style-type: none"> Motorda nasazlıqlar var. Ölkənizdəki Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.

8 Zəmanət və dəstək

Versuni bu məhsulu satın aldıqdan sonra iki il zəmanət təqdim edir. Səhv istifadə və ya zəif texniki qulluq nəticəsində qüsur yaranarsa, bu zəmanət etibarlı deyil. Bizim zəmanətimiz qanuna uyğun olaraq istehlakı kimi hüquqlarınıza təsir göstərmir. Daha ətraflı məlumat əldə etmək və ya zəmanətlə bağlı müraciət etmək üçün www.philips.com/support saytına daxil olun.

Sifariş hissələri və ya aksesuarları

Bir hissəni dəyişdirməlisinizsə və ya əlavə hissə satın almaq istəyirsınızsa, Philips dilerinizə yaxınlaşın və ya www.philips.com/support vebsaytına daxil olun.

Hissələri əldə etməklə bağlı problemləriniz varsa, ölkənizdəki Philips Müştəriyə Qulluq Mərkəzi ilə əlaqə saxlayın.



Philips i Philips Shield Emblem su registrovani zaštitni znaci kompanije Koninklijke Philips N.V. va lisensiya əsasında istifadə edilir.

Bu məhsul Versuni Holding B.V. tərəfindən istehsal olunub və onun məsuliyyəti altında satılır, həmçinin Versuni Holding B.V. bu məhsul ilə əlaqəli məsələlərdə zəmanətçidir.

2023 © Versuni Holding B.V.

AC1711_EU_UM_v1.0 (07/08/2023)

